

## QOŞMALARLA İFADƏ OLUNAN FEİLİ İDİOMLAR

### Xülasə

İdiomlar dilşünaslıqda sabit söz birləşmələri, frazeoloji birləşmələr, frazeologizmlər və s. adlar altında verilmişdir. İdioma yunan mənşəli sözdür. Mənasi özünəməxsus xüsusiyyətlərə malik ifadə deməkdir. Həqiqi mənali sözlərin qarşılığı olub onu məcazi məna ilə birləşdirən sabit söz birləşməsinə idiom deyilir. İdiomların ifadə etdiyi məfhum isə başqa söz birləşmələrinə nisbətən daha konkret olur. İdiomlar sözün ekvivalenti, yəni məcazi məna ilə verilən sinonimi kimi dildə özünü göstərir. İdiomlar milli xüsusiyyətlərə malik olduğuna görə hər bir xalqın dilindəki idiomları öyrənməklə həmin xalqın mədəniyyəti, tarixi və yaşayış tərzi ilə yaxından tanış olmaq mümkündür.

İdiomların əsas xüsusiyyətlərindən biri də onların obrazlı emosional ifadələr olmasıdır. Onlar hər hansı bir anlayışı ayrı-ayrı sözlərdən dəfələrlə təsirli və obrazlı əks etdirir. İdiomların özünəməxsus kateqoriyaları onu digər dil vahidlərindən fərqləndirir. İdiomlar dilin orijinal vasitəsi, varlığı və zənginliyidir. İdiomların belə maraqlı xüsusiyyətləri dilçiliyin müxtəlif sahələri ilə məşğul olan alımları - leksikoqrafları, üslubiyyatçıları, qrammatikləri, folklorşünasları da çox düşündürmiş və onları elmi təhhiqat işlərinə cəlb etmişdir. Azərbaycan dilində idiomlar ismi və feili olmaqla 2 qrupa bölünür.

**Açar sözlər:** *Qoşma, feili birləşmə, idiom, məcazi məna, obrazlılıq, ifadəlilik*

### Summary

Idioms in linguistics are given under the word combinations, phraseological combinations, phraseologisms, etc. An idiom is a word of Greek origin. It means an expression with its own characteristics. An idiom is a combination of words that have a real meaning and combine it with a figurative meaning. The concept expressed by idioms is more specific than other word combinations. Idioms manifest themselves in language as the equivalent of a word, that is, a synonym given in a figurative sense. Because idioms have national characteristics, it is possible to get acquainted with the culture, history and way of life of each people by studying the idioms in the language of each nation. One of the main features of idioms is that they are figurative emotional expressions. They often express any concept more effectively and figuratively than individual words. Certain categories of idioms distinguish it from other language units. Idioms are the original means, existence and richness of language. Such interesting features of idioms have made scientists of different fields of linguistics - lexicographers, stylists, grammarians, folklorists think a lot and involved them in scientific research. Idioms in the Azerbaijani language are divided into 2 groups, including nouns and verbs.

**Key words:** *postposition, verb combination, idiom, figurative meaning, expressiveness*

İdiomların leksik-semantik mənaları çox maraqlıdır. Onlar xalqın möişət və həyat tərzini əks etdirir. Məsələn: *keçiləri ilə oynamacaq, qarışqadan fil düzəltmək* və s.

İdiomların leksik, semantik modellərinə nəzər salaq.

1. Danışığın istiqamətini göstərən semantik model: *gözünün içini demək, heç kəsin toyuğuna kiş deməmək, aşağı oturmaq, göylərdə uçmaq, sözünü yerə salmaq, burnunu sallamaq, burnunu dik tutmaq* və s.

2. Danışığın keyfiyyətini göstərən semantik model: *havayı danışmaq, uzun-uzadı danışmaq* və s.

3. Danışığın obyekti ilə əlaqəli semantik model: *bir qarışqanı da öldürməz, xoruz səsi eşitməmiş* və s.

4. Təfəkkürün keyfiyyətini göstərən semantik model: *zurna-balabanla qaldırmaq* və s.

5. Təfəkkürün obyekti ilə əlaqədar semantik model: *cikini də, bikini də bilmək* və s.

6. Somatik idiomlarla göstərilən semantik model: *göz açmaq, başa düşmək, dil vermək, burnunu sallamaq, ağız açmaq, ürəyi açılmaq, əl tutmaq, qulaq asmaq, dişini bağırsağı kəsmək, ayağı yüngül olmaq* və s.

Qoşmali feili birləşmələr qoşmaların köməyi ilə yaranır. Qoşma bu birləşmələrin tərəfləri arasında əsas əlaqələndirici vasitə hesab olunur. Eyni zamanda qoşmalar feili birləşmənin tərəfləri arasında grammatik əlaqə yaradır, ayrı-ayrı sözlərin birləşərək söz birləşməsi yaratmasına kömək edir. Məsələn: *quş kimi uçmaq, sənin üçün yaşamaq* və s.

Qoşmalar feili birləşmələrin tərəflərinin məna əlaqəsinin yaranmasında fəal iştirak edir. Məsələn: *at kimi getmək, at ilə getmək, at üçün gəlmək* və s.

Bunlar göstərir ki, qoşmali feili birləşmələrin dəqiq və ətraflı öyrənilməsi üçün qoşmaların müəyyənləşdirilməsi və öyrənilməsi, onların işlənmə yerlerinin və məna əlaqələrinin yaranmasındaki tədqiqi lazımdır. Bir sıra mübahisəli məsələlərin hələ də qalmasına baxmayaraq, türk dillərində qoşmaların əsas xüsusiyyətləri öyrənilmişdir.

Azərbaycan dilciliyində M.Hüseynzadənin (5), C.Cəfərovun (1), C.Əsfəndiyevin (2), F.Zeynalovun (10) qoşmalar haqqındaki tədqiqləri burada tədqiqlərə dair bəhs açmaq ehtiyacını aradan qaldırır və bu sahədə bize əhəmiyyətli kömək göstərir.

Qoşmalar feili birləşmələrdə nə qədər ciddi əhəmiyyətə malik olsalar da, onlar birləşmələrdə ancaq köməkçi vasitə olaraq qalır və söz birləşmələrinin komponentlərini təşkil edən əsas sözlərin əhəmiyyətini azaltır. Birləşmələrin məna əlaqələrinin yaranmasında komponentləri əmələ gətirən əsas sözlərin leksik mənaları grammatik formaları da mühüm əhəmiyyət kəsb edir (9).

Qoşmali feili birləşmələri müxtəlif prinsiplər əsasında təsnif etmək olar. Bu birləşmələri birinci tərəfdəki müstəqil mənali sözlərin grammatik formasına əsasən qruplaşdırmaq daha münasibdir. Bu nöqtəyi-nəzərdən qoşmali feili birləşmələrdə ilk növbədə iki əlamət diqqəti cəlb edir:

1. Bu birləşmələrin birinci tərəfdəki əsas söz şəkilcisi olur: məsələn, *adam kimi yaşamaq, uşaqları ağlamaq, kinaya ilə danışmaq* və s. Belə birləşmələrin tərəflərinin əlaqələnməsində qoşmalar yegane vasitə olub, tərəflərini məna əlaqələrində daha fəal iştirak edir.

2. Bu birləşmələrin əsas qismində birinci tərəfdəki söz qoşma ilə işlənməklə yanaşı, özü də hal şəkilçiləri qəbul edir: *sənin kimi oxumaq, məktəbə sarı baxmaq, evdən ötrü darixmaq* və s.. Birləşmələrin bu növlərində əlaqə vasitələri bir növ qoşaları, qoşmalarla yanaşı hal şəkilçilərindən də istifadə edilir. Burada qoşmalar birləşmənin tərəfləri arasında əsas əlaqələndirici vasitə olmaq rollarını saxlasalar da, məna əlaqələrinin yaranmasında onların rolü bir qədər zəifləyir, onlar az da olsa, bu cəhətdən hal şəkilçilərinə güzəştə getməli olurlar.

Qoşmali birləşmələrin birinci tərəfindəki sözlər ancaq yiyəlik, yönlük və çıxışlıq hal şəkilçiləri qəbul edə bilir.

Bu vəziyyət ismin hallarının qoşmalarla əlaqəsindən irəli gəlir, ona görə də bu sistemdə birinci tərəfi təsirlik və yerlik hallarda olan birləşmələr qeyd oluna bilmir, çünkü türk dillərində, eləcə də Azərbaycan dilində bu hallarla işlənən qoşmalar yoxdur. Qoşmaların hansı hallarla işlənməsi məsəlesi türkologiyada müəyyən dərəcədə mübahisəyə səbəb olmuş qoşmaların təsirlik və yerlik hallarda işlənə bilməsi fikri də irəli sürülmüşdür. Lakin bu fikirlər dil faktları ilə sübut olunmur (9).

Bütün bunları nəzərə alıb, qoşmali feili birləşmələri dörd yərə ayırmak mümkündür. 1) birinci tərəfi heç bir şəkilçi qəbul etmədən işlənənlər; 2) birinci tərəfi yiyəlik hal şəkilçisi qəbul edənlər; 3) birinci tərəfi yönlük hal şəkilçisi qəbul edənlər; 4) birinci tərəfi çıxi.liq hal şəkilçisi qəbul edənlər. Birinci və ikinci qrupa daxil olan birləşmələr bəzi spesifik cəhətləri ilə daha çox diqqəti cəlb edirlər. Üçüncü və dördüncü növdə olan birləşmələrin birinci tərəfləri hallana bilən bütün sözlərlə ifadə oluna bildikləri halda, birinci növdəki birləşmələrin birinci tərəfləri əvəzliklər, xüsusən şəxs əvəzlikləri ilə ifadə oluna bilmir. İkinci növ birləşmələrinin birinci tərəfləri yalnız əvəzliklərlə ifadə olunur. Məsələn: *lalə kimi oxumaq, sənin kimi oxumaq, Lalə üçün çalışmaq, sənin üçün çalışmaq*.

Yaratdıqları məna çalarlarına görə qoşmaların məna növləri var:

1) İsmi adlıq, yiyəlik halında işlənən -ila (-la2), -ca2 birləşmə vasitə yaradır. Eyni hallarda işlənən kimi, qədər, tək, təki, -ca<sup>2</sup> bənzətmə mənası yaradır.

2) Yönlük halda işlənən qoşmalar *kimi, qədər, tək, -can*<sup>2</sup> məsafə mənası yaradır. Eyni halda işlənən qoşmalar *sarı, tərəf, doğru, qarşı* istiqamət mənası yaradır.

Yönlük halda işlənən bəzi qoşmalar: *dair, aid, xas, məxsus*, aidlik mənası yaradır.

3) Çıxışlıq halda işlənən qoşmalar: *əvvəl, qabaq, sonra, bəzi*, zaman mənası yaradır. Eyni halda işlənən bəzi qoşmalar: *başqa, savayı, özgə, qeyri, əlavə* fərqləndirmə mənası yaradır.

Yiyəlik, yönelik, çıxışlıq halda işlənən bəzi qoşmalar: *üçün, görə, ötrü, sarı, üstündə, uğrunda, namına* və s. səbəb və məqsəd mənası daşıyır.

Qoşmanın mənşəyi, daşıdığı vəzifə və ifadə etdiyi məna tarixi inkişaf nöqtəyi nəzərindən öyrənilməyə ehtiyacı olan məsələlərdəndir. Çünkü bu nitq hissəsi öz söz ehtiyatının azlığı cəhətdən bütün nitq hissələrindən kiçik olsa da, öz əhəmiyyəti etibarı ilə demək olar ki, başqalarından heç də geri qalmır (1).

Qoşmaların bir sıra xüsusiyyətləri vardır. Belə ki, qoşmaların təklikdə müstəqil mənası yoxdur. Heç bir suala cavab vermir. Müstəqil cümlə üzvü ola bilmir. Qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Qoşmalar sözlərə qoşulduğdan sonra müxtəlif mənalara malik olur (5).

İsmi müəyyən hal şəkilcisindən sonra gəlmüş qoşma hal şəkilcisinin ifadə etdiyi ümumi qrammatik mənanın konkretləşməsinə və daha dəqiq ifadə olunmasına yardım edir (7).

Qoşmaların feili birləşmələrlə, daha doğrusu, idiomlarla işlənməsi çox maraqlıdır. Çünkü idiomlar nitqdə emosionallıq, obrazlılıq və ifadəlilik yaranan ən təsirli vasitələrdən biridir. Məcazi məna kəsb edən bu birləşmələrin nitqdə yaratdığı çalarlıq, obrazlılıq onların qarşılığı olan leksik sinonimlərdən daha qüvvətlidir. Məsələn: *danışmaq – söz açmaq; doğulmaq – dünyaya gəlmək; ölmək – dünyasını dəyişmək; incimək – üz çəvirmək; gedib-gəlmək – ayaq döymək; tutulmaq - ələ keçmək; yaşamaq – ömür sürmək; bezmək – cana gəlmək* və s.

Dilimizdəki idiomlar ister forma, isterse də məzmunca olduqca zəngindir. Onlardan danışq prosesində bütövlükdə nitqi qüvvətləndirmək, məna rəngarəngliyi və ifadəlilik yaratmaq məqsədilə tez-tez istifadə olunur. Məsələn: *canını boğazına yiğmaq, kirpiyi ilə od götürmək, qayğı göstərmək, quşu gözündən vurmaq, aramı qarışdırmaq* və s. Bu birləşmələr nə qədər yerli-yerində işlədilsə, nitq bir o qədər zəngin və maraqlı olar.

Nitqi zənginləşdirən sinonim idiomlardan bir neçəsini misal göstərək: *Yorulmaq-əldən düşmək, haldan düşmək, nafəsi kəsilmək, taqətdən düşmək* və s.

*Gözləmək - gözünün kökü saralmaq, gözü yolda qalmaq.*

*Düşünmək - fikrə getmək, xəyalə dalmaq, fikir dəryasına qərq olmaq.*

*Kömək etmək - əl tutmaq, karına gəlmək, kömək əlini uzatmaq, qanadının altına almaq* və s.

Antonimlik yaranan idiomlar: *özünü dartmaq – başısağrı olmaq; dili tutulmaq – dil-dil ötmək; göz yummaq - əhəmiyyət verməmək; göz yummaq – ölmək* və s.

Dildə frazeoloji ifadə (idiomların) və ibarələrin işlənməsi insanların zəngin həyat təcrübəsi ilə bağlıdır. Çünkü heç vaxt kortəbii və təsadüfi şəkildə bu cür frazeoloji ifadələr dilə gəlmir. İnsan həyatı boyu müxtəlif hadisə və əhvalatlarla qarşılaşır və bunlardan nəticə çıxararaq onu öz nitqində obrazlı şəkildə ifadə etməyə çalışır. Məsələn: Azərbaycan dilində işlənən “*Daldan atılan daş topuğa dəyər*” ifadəsi “*Hər işi vaxtında görmək*” mənasında dədə-babalardan miras qalmışdır (6, 227).

Azərbaycan dilindəki idiomların bir qismində qoşmalar iştirak edir. *Kimi* qoşmasının iştirakı ilə əmələ gələn idiomlar bir qayda olaraq bənzətmə mənası əmələ gətirir. Belə idiomların aşağıdakı struktur tipləri var:

1. *Kimi* qoşması ilə işlənən isimlə feillərin birləşməsi yolu ilə - Rpk+V: *quş kimi qanad çalmaq, ilan kimi qabıq qoymaq, kömür kimi qaralmaq, kölgə kimi izləmək, qarğı kimi qaralmaq, xəncər kimi ürəyinə saplanmaq, Fərhad kimi külünc çalmaq, pərvanə kimi başına fırlanmaq* və s.

Ancaq gərək külfətin sözü külfətin öz içində qalsın, *quş kimi dışarıda qanad çalması* (8, 58). Biz *ilan kimi qabıq qoyuruq*, kolxoz qururuq, ferma yaradıraq,ancaq mərkəzdəkilər bizim qərarımıza belə barmaqarası baxırlar (8, 108). Əmi, o qızıldan qiymətli başın üçün, düşüb dalımcə pusquya, *kölgə kimi izimdən üzülmür* (8, 127). Balış alqışlandıığı zaman əgər bir kəs dönüb anbardara baxırdısa , *o kömür kimi qaralır*, başını gizlətməyə yer tapmirdi (8, 51). Beləliklə, o hər tərəfə sədaqət göstərib tez-tez bir cilddən o biri cildə girib uyğunlaşır, Mehmani gördükçə bir *kirpi kimi yüksəlib* müti bir sıfət alırdı (8,

134). Gecənin zil qaranlığında Mehmanın öz evindən belə hirsli-hikkəli çıxıb getməsi Şəhla xanımın *ürəyinə zağlı bir xəncər kimi saplandı* (8, 342). *Fərhad kimi külüng çalıb*, çayın üstündəki sıldırım göy qayanı parça-parça eləyib yardım (8, 329). Keçmiş prokuror sürüşüb girdi rüşvətin qara lehməsinə, özünü də *qarğı kimi qapqara qaraltdı!* (8, 119). Vallah, biz hamımız elə Züleyxa xanımın *başına gecə də, gündüz də pərvanə kimi fir-fır fırlanırıq* (8, 187).

2. Birinci növ təyini söz birləşməsinə kimi qoşmasının və feillərin əlavəsi ilə: SB1+Pk+V – *xam dayça kimi atılıb-düşmək, quduz it kimi yan-yörəsini tutmaq* və s.

Mehmangildə düzəldikləri zəfəran plov qonaqlığın baş tutmadığından sonra Məmmədxan geriyə dönüb Balışı evdə görməyincə *cini kəlləsinə çıxmış*, necə deyərlər, kəfəni boynuna dolayıb mır-mır mirildanmış, *quduz it kimi yan-yörəsini tutmağa başlamışdı* (8, 283). Yoxsa indi o *xam dayça kimi atılıb-düşür*, kəməndə gəlmir, finxırı

3. İlkinci növ təyini söz birləşməsinə *kimi* qoşması və feillərin əlavəsi ilə: SB2+Pk+V – *iynə ulduzu kimi daralmaq, nanə yarpağı kimi əsmək, göz bəbəyi (göz giləsi) kimi qorumaq, saman çöpü kimi axmaq, hörümək toru kimi bürümək* və s.

İnqilabi qanunçuluğun müqəddəsliyini *göz bəbəyi kimi qorumaq lazımdır*. (8, 285). Siz Şura hökumətini də, onun sizə tapşırılan qanununu da *göz giləsi kimi qoruyun!* (8, 103). Nəfəsi təngişən, geniş dünya *iynə-ulduzu kimi başına daralan*. Məmmədxan qayıdırqapısına söykəndi (8, 211). Xatun Vahid oğlunun üstündə, necə deyərlər, *nanə yarpağı kimi əsirdi* (8, 56). Çünkü olar səni *hörməçək toru kimi bürümək* istəyirlər (8, 277). Son məglubiyətini görən, güclə çaya düşüb *saman çöpü kimi* axdığını təsəvvürə gətirən Murtuzov haray salıb bağırı (8, 353).

4. Üçüncü növ təyini söz birləşməsinə *kimi* qoşması və feillərin əlavəsi ilə: SB3+Pk+V - *əlinin içi kimi (ovcunun içi kimi)* bilmək.

Bilirəm, çox əcəbcə *əlimin içi kimi bilirəm* (8, 110). Nədən ki bizim Murtuz bu dünyadan alt-üstünü *ovcunun içi kimi biləndir* (8, 137).

5. *Kimi* qoşması ilə işlənən isimlərə sıfətlərin birləşməsi ilə - Npk+A – gül kimi ləkəsiz, gül kimi təmiz və s.

Kişi gərək *ləkəsiz olsun, gül kimi* (8, 19). Bir az hirsli və dəymədüşər qocadır, ancaq vicdanı *gün kimi təmizdir* (8, 281).

6. İlkinci növ təyini söz birləşmələrinə *kimi* qoşmasının və sıfətin birləşməsi ilə - *əl içi kimi apaydın, bünövrə daşı kimi bəd olmamaq, iynə ulduzu kimi balaca* və s.

Hər şey göz qabağında *əl içi kimi apaydın* görünür (8, 351). Ancaq bu qızıl saat heç də bir *bünövrə daşı kimi bəd deyildir* (8, 179). Əgər bir ürəyə bir *iynə ulduzu kimi* balaca bir ləkə düşərsə, o adamın gözəl sıfətlərinə də kölgə salar (8, 333).

7. Qarışq tipli birləşmələrə *kimi* qoşmasının əlavəsi ilə: *tamahı qılınc kimi itilənmək, işi kələf kimi dolaşmaq, yetim quzu kimi boynunu burmaq, yoluq cüçə kimi qanadlarını sallamaq, toyuq kimi bir ayaq üstədə durmaq* və s.

Əgər burada göstəriləcək bir pyesdə bir neçə qadın rolu olurdusa, onda da biçarə Əbdülsalam yetim yetim *quzu kimi boynunu burur, əl-ayağını döşünə yiğirdi* (8, 159). Züleyxa baxır, onun ağızı sulanır, *tamahı qılınc kimi itilənirdi* (8, 168). Dünən yumurtadan çıxan cüçə gəlib bura, düşüb inqilabın ilk günündən bünövrəsi burada qoyulan icraiyyə komitəsinin qərarlarının üstündə, sən də orada *yoluq cüçə kimi qanadlarını sallaya-sallaya cükgüldəyirsən* (8, 110). Bizim anamız quru çörəkdən də bizi qoruyur, həmişə “Oğul, artıq tamah baş yarar” deyə *toyuq kimi bir ayaq üstə durur*.(8, 168). Axırda *işi kələf kimi dolaşdırıb* özü də açılmaz bir dolaşığa düşdü (8, 53).

8. Qarışq tipli birləşmələrə *kimi* qoşmasının və feili sıfətinin əlavəsi ilə - *ilanın zəhləsi yarpızdan gedən kimi, süd içindən çıxan milçək kimi, dəvə nalbənddən ürkən kimi, cin dəmirdən qorxan kimi, quzğun cəmdək üstünə dolanan kimi, üstünə çalağan şığıyan yetim cüccü kimi* və s.

Heç Bayraməlisiz də toy olar? *Dünyada ilanın zəhləsi yarpızdan gedən kimi*, mənim də zəhləm müftədən gedər (8, 130). Odur, fikir dağılında baxırsan ki, gözlənilmədən işin içindən *süd içindən çıxan milçək kimi* bir milçək çıxanda adamin ürəyi bulanır (8, 350). Demək, Kamilov komssomolun tənqidindən dəvə *nalbənddən ürkən kimi* ürkür? Dəvədən də artıq, *cin dəmirdən ürkən kimi!* (8, 350).

Görünür ki qayınanandan yamanca qorxursan, *lap cin dəmirdən qorxan kimi!* (8, 350). Yevlaxa gələnlərə faytonçular göz verir, işiq verməyirlər, adamın üstünə *quzğun cəmdək üstünə dolanan kimi* dolanırlar (3,85). Murtuzov *üstünə çalağan şığıyan yetim cücü kimi* sığınmaq üçün özünə kol da tapmadı (3, 110).

### References

- 1.Jafarov S.A. About suffixes of the Azerbaijani language. News of the Academy of Sciences of the Azerbaijan SSR 1956, № 4;
2. Afendiyyev J. Attachment. Grammar of the Azerbaijani language. I h. 1951;
3. Hagverdiyev A. Receipt of Paradise. Baku, Azerneshr, 1986;
4. Huseynzade F. Additions in modern Turkish languages. Baku, 1964;
5. Huseynzade M. Modern Azerbaijani language 1963;
6. Gurbanov A. General linguistics. Maarif Publishing House Baku, 1989, p. 227;
7. Mirzazade M. Historical morphology of the Azerbaijani language. Baku, Azerneshr, 1962, 298-299;
8. Rahimov S. Selected works, Volume 5. Baku, Azerneshr, 1986;
9. Seyidov Y. Phrases in the Azerbaijani language. Baku University Publishing House, 1992;
10. Zeynalov F. Additions in modern Turkic languages. Baku, 1964, p. 13.
- 11.[http://afadqurbanov.az/books/6.%20M%C3%9CAS%C4%B0R%20AZ-N%20%C6%8FD%C6%8FB%C4%B0%20D%C4%B0L%C4%B0\\_maket\\_Sayfa-454.pdf](http://afadqurbanov.az/books/6.%20M%C3%9CAS%C4%B0R%20AZ-N%20%C6%8FD%C6%8FB%C4%B0%20D%C4%B0L%C4%B0_maket_Sayfa-454.pdf)
12. [https://mehmanmusayev.com/pdf/kb\\_4.pdf](https://mehmanmusayev.com/pdf/kb_4.pdf)

Rəyçi: dos. X.Məhərrəmova

Göndərilib: 01.12.2021

Qəbul edilib: 21.12.2021